

1(103)-209/15

**Q RAR**  
**Bak, Apellyasiya Mhk m sinin Cinay t Kollegiyas,**

09 fevral 2015-ci il

Bak, h ri

**Hakiml r - Vaqif nv r o lu Mursaqulovun s drliyi v m ruz si il ,  
Mirpa a Süleyman o lu Hüseyinov v H s n Hüseyin o lu hm dovdan ibar t  
t rkibd ,**

**M hk m iclas katibi - K rim Bah d d in o lu Xudayevin,**

Dövl t ittihamç,s, - Az rbaycan Respublikas, Ba Prokurorlu unun Dövl t  
ttiham,n,n Müdafi si üzr dar nin prokuroru Seyhun C bray,l o lu  
Azad liyevin,

M hkum - XXXnun v onun müdafi çisi Nur liyev S yyad limirz  
o lunun i tiraklar, il ,

27 dekabr 1988-ci il tarixd Bak, h rind anadan  
olmu , Az rbaycan Respublikas,n,n v t nda ,, subay,  
orta t h silli, i l m y n, v v ll r m hkum olunmam, ,  
Bak, h ri, N r imanov rayonu, B.Dada ov küç si, ev  
25, m nzil 9 ünvan,nda qeydiyyatda olmaqla ya am, ,  
bar sind õh bsö q timkan t dbiri seçilmi , haz,rda  
Az rbaycan Respublikas,n,n dliyy Nazirliyinin  
Penitensiar Xidm tinin 3 sayı, stintaq T cridxanas,nda  
saxlan,lan XXXnun bar sind olan

Bak, h ri N r imanov rayon M hk m sinin 08 dekabr 2014-cü il tarixli  
1(005)-316/2014 sayı, hökmünd n dövl t ittihamç,s, Cövd t Mehr liyev  
t r find n verilmi apellyasiya protestin v m hkum XXX t r find n verilmi  
apellyasiya ikay tin Bak, Apellyasiya M hk m sinin binas,nda aç,q m hk m  
iclas,nda baxaraq

**MÜ YY N ETD :**

Bak, h ri N r imanov rayon M hk m sinin 08 dekabr 2014-cü il tarixli  
1(005)-316/2014 sayı, hökmü il (s drlik ed n T.O.Hüseyinov) XXX Az rbaycan  
Respublikas, CM-n,n 315.2-ci madd si il t qsirli bilinib 03 (üç) il 06 (alt,) ay  
müdd t azadlıqdan m hrum etm c zas,na m hkum edilmi , Az rbaycan  
Respublikas, CM-n,n 69.3-cü madd sin sas n XXXnun 09 avqust 2014-cü il  
tarixd n 11 avqust 2014-cü il tarix d k (iki gün) h bsd saxlama müdd ti t yin  
edilmi azadlıqdan m hrum etm müdd tin bir gün bir gün hesab, il

hesablanaraq ç,x,lmaqla, XXXy q ti olaraq 03 (üç) il 05 (be ) ay 28 (iyirmi s kkiz) gün müdd t azadl,qdan m hrum etm c zas,n,n t yin edilm si, XXXnun bar sind seçilmi «polis n zar ti alt,na verm » q timkan t dbirinin l v edilm si v onun, m hk m iclas zal,ndan d rhal h bs al,nmas,, c zas,n, ümumi rejimli c zaç km mü ssis sind ç km si, c zaç km nin vv linin h bs al,nd, , 08 dekabr 2014-cü il tarixd n hesablanmas, q rara al,nm, d,r.

M hk m nin hökmün sas n, XXX 08.08.2014-cü il tarixd , saat 23:30 rad l rind , Bak, h ri, N rimanov rayonu, A.M.Cüm küç si, 7 A-da yerl n «Dostluq» park,nda aya ,n, v t nda lar,n istirah ti üçün n z rd tutulmu oturaca ,n üstün qoyaraq oturark n h min razid xidm t apararı Bak, h ri N rimanov RP -nin PPXB-nin polis n f rl ri Seyidov Mirkaz,m Mirs f r o lu v M mm dov To rul brahim o lu xidm ti v zif l rinin yerin yetirilm si il laq dar ona yax,nla ,b bu cür formada oturmas,n,n parkda istirah t ed n insanlar t r find n pis qar ,lanmas,n, irad tutaraq onu oturacaqda normal qaydada oturma a v nizam-intizama d v t ed rk n XXXpolis m kda lar,n,n irad,na m h l qoymay,b onlar, t hqir ed r k ictimai qaydan, pozmu , polis m kda lar,n,n sakitl m k bar d qanuni t l bl rin m l etm y r k tabesizlik göst rib ll ri il Bak, h ri N rimanov RP -nin PPXB-nin polis n f ri Mirkaz,m Seyidovu k nara it l mi , daha sonra is yumruqla polis n f ri M mm dov To rul brahim o lunun sif t nahiy sind n vuraraq, ona burun sümükl rinin yerd yi mi s,n, , kimi sa laml, ,n uzun müdd t pozulmas,na s b b olan az a ,r x sar t yetir r k xidm ti v zif l rini yerin yetirm si il laq dar hakimiyy t nümay nd sin h yat v sa laml, , üçün t hlük li olan zor t tbiq etm kl müqavim t göst rmi dir.

Bak, h ri N rimanov rayon M hk m sinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayı, hökmünd n naraz, qalan dövl t ittihamç,s, Cövd t Mehr liyev apellyasiya protesti ver r k, h min hökmün cinay t qanununun müdd alar,na uy un daha a ,r h dd c za t yin edilm kl d yi dirilm sini xahi etmi dir. Apellyasiya protestini onunla sasland,rm, d,r ki, m hk m nin sözüged n hökmü qanunsuz v sass,zd,r. M hk m c za t yin ed rk n, c za t yin edilm sinin ümumi saslar,n, mü yy n ed n AR CM-n,n 58-ci madd sinin t l bl rin m l etm y r k, tör dilmi cinay tin xarakterini v ictimai t hlük lilik d r c sini n z r almam, d,r. M hk m yüngüllüyün gör XXXna aç,q-ayd,n dal tsiz olan c za t yin etm kl h m m hkum t r find n, h m d ba qa xsl r t r find n yeni cinay t l rin tör dilm sinin qar ,s,n,n al,nmas, sah sind c zan,n xüsusi v ümumi x b rdaredici m qs dinin t l bl rini pozmu dur. M hk m , t qsirl ndiril n xs XXXnin tör tdiyi m ld n s mimi pe man olmas,n,, z r rç kmi xsl rl bar, mas,n, v sonuncular,n ona qar , h r hans, ikay t v t l binin olmamas,n, c zan, yüngüll dir n hallar kimi n z r alaraq t qsirli bilindiği Azərbaycan Respublikası, CM-n,n 315.2-ci madd sinin sanksiyas,nda n z rd tutulmu dem k olar ki, n a a ,h dd azadl,qdan m hrum etm növünd c za t yin etm kd haql, olmam, d,r. Hesab etmi dir ki, rh olunan yüngüll dirici hallar mövcud olsa da, bunlar m hk m nin göst ril n n tic y g lm si üçün sas ola bilm zdi. Azərbaycan Respublikası, CPM-n,n 399.1.5-ci madd sin sas n t yin edilm c zan,n cinay tin a ,rl, ,na v ya m hkumun xsiyy tin uy un olmamas, birinci instansiya m hk m sinin hökmünün

dəyişdirilməsi tələbləri, bundan biridir. Azərbaycan Respublikası, CPM-nin 404-cü maddəsinə əsasən işləməyə məcbur edilən cinayət qanununun müvafiq maddəsilə müəyyən edilmiş hədudlardan kənara çıxması da, həmsərtliyin, həmdə yüngüllüyün görülməsi, qəyri adətli və ya qəyri qanun xarakterli davranışın uyğun olmayan cəza hesab edilir. Ona görə də mübahisəli qərarın hökmü cinayətə əsasən, davranışın uyğun olmayan cəza tətbiqi ilə dəyişdirilməlidir.

Bak, hərrin Nərimanov rayonu Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayılı hökmü ilə razılaşmayan məhkum XXX da, öz növbəsində apellyasiya şikayəti verərək, həmin hökmü qəyri adətli və ya qəyri qanun xarakterli olduğunu bildirmişdir. Apellyasiya şikayətini onunla əsaslandıraraq, deyir ki, məhkəmənin hökmü qəyri obyektivdir, əsasən, zərər qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən onun barəsində ittiham hökmü çıxarılan zaman cinayət qanununun normasına uyğun tətbiq edilməmişdir. Birinci instansiyada məhkəmənin cinayətinin mahiyyəti üzrə baxılarkən, zaman ona qarşı, irəliləməsi, sürülməsi ittihamına baxılmaz, üçün mühüm əhəmiyyətli malik olan hallardan hər hansı biri cinayət qanunvericiliyi ilə nəzərdə tutulan konkret sübutlarla təsdiqlənmişdir. Bundan başqa, məhkəmə ona cəza tətbiq etməkdə, sərtliyin görülməsi, cəza tətbiq etməsi. Cəzaların, məhkəmənin sənədi və məhkəmənin, zərərçəkmişlərə qarşı hər ikisi ilə barəmsiz, vətəndaşların yüngülləndirici halların nəzərə alınması, xahiş etmişdir. Məhkəmənin cinayətinin obyektiv və qəyri adətli əlaqələndirilməsi, ona daha yüngül cəza tətbiq edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı, Azərbaycan Respublikası, Baş Prokurorluğunun dövlət ittihamçısı, müdafiəsinin üzvü idarənin prokuroru Seyhun Cəbrayil oğlu Azadliyev məhkəmə kollegiyasına izahatında apellyasiya protestinin dəlillərini uyğun izahat verərək, Bak, hərrin Nərimanov rayonu Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayılı hökmünün cinayət qanununun müddəalarına uyğun daha əlavə cəza tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir.

Məhkəmə iclasında iştirak edən məhkum XXX-nin müdafiəçisi Nurliyev Səyyad Əlimirz oğlu məhkəmə kollegiyasına izahatında apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək, Bak, hərrin Nərimanov rayonu Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayılı hökmünü qəyri adətli və ya qəyri qanun xarakterli olduğunu bildirmişdir, XXX-na daha yüngül cəza tətbiq edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında iştirak edən məhkum XXX məhkəmə kollegiyasına izahatında müdafiəçisi Nurliyev Səyyad Əlimirz oğlunun verdiyi izahatı, təsdiqlənmiş və əlavəsinin olmadığını bildirmişdir.

Bak, Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayətinin materialları, əlaqədar olaraq, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısı, apellyasiya protestinin təmin edilib apellyasiya şikayətinin təmin edilməməsi, məhkəmənin və onun müdafiəçisinin iş apellyasiya şikayətinin təmin edilib apellyasiya protestinin təmin edilməməsi haqqında fikirlərini dinləyərək hesab edir ki, əlavə olaraq, səsə görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Bak, hərrin Nərimanov rayonu Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayılı hökmü ilə dəyişdirilməlidir.

Azərbaycan Respublikası, Cinayət-Prosesual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası, məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iştirak faktiki hallar, nə müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normaları, nə tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası, məhkəməsi tərəfindən yalnız apellyasiya ikayətinin və ya apellyasiya protestinin hədudları, nədə yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası, məhkəməsi tərəfindən apellyasiya ikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

Belə ki, XXX-nin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş xsl-rin ifadələri, əhəd ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırılmış, və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyası, nədə heç bir ümumi olmayan bu sübutlara əsasən, nədə birinci instansiya məhkəməsi XXX-nə, ona ittiham olunmuş cinayət məlini törətməsi haqqında iştirak faktiki hallar, nə uyğun olan qanuni və əsaslı, nə ticarət gəlmi və onun məllərini Azərbaycan Respublikası, CM-nin 315.2-ci maddəsi ilə düzgün təsvif etmişdir. Qeyd edilən məlin cinayət olması, nə aradan qaldırılan hallar, həmçinin cinayət məsuliyyəti tənzimləyən azad edilməsi üçün əsaslar yoxdur.

Materiallarda olan tələblərdən görünür ki, XXX haqqında Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyinin B S -nin məliyyət-soruşu kartotekasında məhkumluq barədə heç bir məlumat yoxdur.

Məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, XXX-nin törətdiyi cinayət məlini səmimi etiraf etməməsi və məhkəməyə qarşı, heç bir ikayət və tələbinin olmaması, onun cəzası, yüngüllənmişdir hallar kimi nəzərdə tutulmuşdur. XXX-nin cəzası, əlaqədar hal müəyyən edilməmişdir.

Azərbaycan Respublikası, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüllənmişdir və əlaqədar hallar, habelə təyin olunmuş cəzanın xsisin islah olunması, nə onun ailəsinin həyat rəitinin təsiri nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası, Ali Məhkəməsi Plenumunun ƏMhkəmələri tərəfindən cinayət cəzaları, nə təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərar, nədə məhkəmələri tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən xsl-rə təyin edilən cinayət cəzası, Azərbaycan Respublikası, Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi rəitini, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla dəli olmalıdır.

Azərbaycan Respublikası, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətməsi əsas haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər dəli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-

t hlük lilik d r c sin , onun tör dilm si hallar,na v cinay t tör tm kd t qsirli bilin n xsin xsiyy tin uy un olmal,d,r.

H min M c ll nin 41.2-ci madd sin gör , c za sosial dal tin b rpa,, m hkumun islah edilm si v h m m hkumlar, h m d ba qa xsl r t r find n yeni cinay t rin tör dilm sinin qar ,s,n, almaq m qs di il t tbiq edilir.

M hk m kollegiyas,, m hkum XXXna t yin edilm c zan,n qanuniliyi v dal tliliyini müzakir ed r k hesab edir ki, birinci instansiya m hk m si Az rbaycan Respublikas, CM-n,n 8, 41, 58, 59 v 61-ci madd l rinin t l bl rin m l etm kl m hkumun c zas,n, yüngüll dir n hallar,, tör dilmi cinay tin xarakterini, ictimai-t hlük lilik d r c sini, onun xsiyy tini, düzgün olaraq n z r al,b, ona m lin v xsiyy tin uy un olan qanuni v dal tli c za t yin etmi dir.

Odur ki, m hk m kollegiyas, hesab edir ki, dövl t ittihamç,s, Cövd t Mehr liyev t r find n verilmi apellyasiya protesti v m hkum XXX t r find n verilmi apellyasiya ikay ti sass,z oldu undan t min edilm m li v Bak, h ri N rimanov rayon M hk m sinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayl, hökmü qanuni, sasl, v dal tli oldu undan d yi dirilm m lidir.

Göst ril nl r sas n v Az rbaycan Respublikas, CPM-n,n 397.1, 397.2 v 398.1.1-ci madd l rini r hb r tutaraq, m hk m kollegiyas,

**Q RARA ALDI :**

Bak, h ri N rimanov rayon M hk m sinin 08 dekabr 2014-cü il tarixli 1(005)-316/2014 sayl, hökmü d yi dirilm d n saxlan,ls,n.

Apellyasiya protesti t min edilm sin.

Apellyasiya ikay ti t min edilm sin.

Q rar elan edildiyi andan qanuni qüvv y minir.

Q rardan, Az rbaycan Respublikas, Cinay t-Prosessual M c ll sinin 410-cu madd sind göst ril n müdd tl rd , Az rbaycan Respublikas, Ali M hk m sin kassasiya ikay ti v ya kassasiya protesti veril bil r.

**S drlik ed n**

**Vaqif Mursaqulov**

**Hakiml r**

**Mirpa a Hüseynov**

**H s n hm dov**

S drlik ed n: imza

Hakiml r: imzalar

sli il düzdür:

**S DRL K ED N**

**VAQ F MURSAQULOV**